


## CV



**Adı:** Arzu  
**Soyadı:** Nuriyeva

**Ünvanı:** Bakı şəhəri, Azadlıq pr.125, ev 104

**Təvəllüdü:** 09/04/1972

**Ailə vəziyyəti:** Ailəli

**E-mail:** Doktor/Arzu[1972@mail.ru](mailto:1972@mail.ru)

**Tel:** mob:+994 55 208 34 06

**Təhsili:** 1990 - 1996 Azərbaycan Dövlət Tibb Universiteti  
1996 - 1997 Bakı şəhəri 5saylı klinik xəstəxananın anesteziologiya və reanimatologiya şöbəsi,internatura

**Elmi dərəcəsi və elmi adı:** 2017- Tibb Üzrə Fəlsəfə doktoru, assistent

**Peşə fəaliyyəti:** 2011 – 2018 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Şüa diaqnostikası kafedrasının assistenti.

Şüa diaqnostikası kafedrasında diplomdan sonrakı tibb təhsil sistemində şüa diaqnostikası üzrə mühazirələr, seminarlar, praktiki məşğələlər və elmi məqalələr metodiki tədris vasitəsinin işlənilib hazırlanması klinik araşdırmalar. Praktiki səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məhsul icraçısı.

2005-2011 ci il Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Anezteziologiya və reanimatologiya kafedrasının assistenti.

Kafedrada həkim müdavimlərlə praktiki məşğələlər,seminarlar klinik araşdırmalar, elmi məqalələr,kafedranın kuratoru.Şüa diaqnostikası kafedrasının elmi fəaliyyətində iştirak ədəbiyyatın toplanması,tədqiqatların aparılması,tədris prosesinin təşkili. 1996-1997 ci il Bakı şəhəri 5saylı klinik xəstəxananın anesteziologiya və reanimatologiya şöbəsi,internatura. Professor və müəllim heyətinin mühazirə və seminarlarında,xəstələrin klinik baxışında iştirakı xəstəlik tarixlərinin tərtib edilməsi kolloqviuamların keçirilməsi.İntensiv terapiya şöbəsində xəstələrin müalicəsi,eyni zamanda təxirə salınmaz vəziyyətlərdə olan xəstələrə vaxtında düzgün tibbi yardımın təşkili.

**Nəşrlər:** Şüa diaqnostikası sahəsində 15 yaxın elmi işlər, eyni zamanda metodik tədris vasaiti, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

**Elmi konfranslarda iştirakı:**

5 may 2017-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümumi liderin H.Əliyevin doğum gününə hərs olunmuş elmi-praktiki konfransda məruzə ilə çıxış etmişəm.

**Dillər:** Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

**Kompüter bacarıqları** Windows XP, MSWord, Excel

**Nəşr olunmuş elmi-ışlərin siyahısı:**

- 1.Şəhər və kənd populyasında fetometrik nəticələrin gender xüsusiyyətləri “Sağlamlıq jurnalın” Bakı 2014
2. Ultrasəs müayinəsində dölün bəzi fetometrik ölçülərinin korrelyasiyası “Azərbaycan Tibb Jurnalı” Bakı 2014
3. Характеристика пролангированности беременности до нормального ее сроков методом Каплана-Мейера “ Общественное здоровье и здравоохранение” Казань 2014
4. Использование метода Каплана-Мейера для характеристики пролангированности беременности до нормального сроков “Сборник статьей по материалам XXV-XXVI международных заочных научно-практических конф,” Вопросы медицины, Москва 2014
5. Azərbaycan populyasiyasının fetometrik səciyyələri barədə “Azərbaycan Təbabətinin Müasir nəaliyyətləri” Bakı 2014
6. Ultrasəs müayinəsində dölün bədən kütləsinin hestasiya yaşına uyğunsuzluğunun proqnostik əhəmiyyəti “Sağlamlıq jurnalı” Bakı 2015
7. Fetometrik ölçülərin regression modelləri barədə “Onkologiya” Bakı 2015
8. Müasir dövüdə fetal kütlənin sentil səciyyələri “Onkologiya” Bakı 2017
9. Hamiləliyin birinci 3-aylığında exoqrafik göstəricilərin təyini “Elm və həyat” Bakı 2017
10. Erkən hamiləliyin exoqrafik əlaməti” Bakı,Azərbaycan Təbabətinin Müasir nəaliyyətləri 2018
11. Dərs vəsaiti: “Dölün ultrasəs müayinəsi” Bakı 2018
12. “Dölün xroniki plasentar çatışmazlığının inkişafının proqnozlaşdırılması markerləri” Bakı Sağlamlıq 2018

**Pesəkar təcrübəsi:**

Erkən hamiləlik patologiyalarının,qarın boşluğunun və kicik canaq orqanlarının ultrasəs müayinəsi

**Nailiyyətlər:**

Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri Plasentar çatışmazlıq zamanı birinci üçaylıqdan eytibarən dölün döl patologiyalarının proqnozlaşdırılması.

**Səhiyyə Nazirliyi komissiyalarında iştirakı -**

***Əlavə: 1. Nəşr olunmuş elmi işlərin siyahısı***

***Qeyd: Siyahı elektron formada instutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.***